

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Nº 187 (1795) 10 oktyabr 2018-ci il

(əvvəli ötən sayılarımızda)

Müstəqilliyimizin ilkin məqamında İsmayıllı Şixlini xalqın özü Millət vəkili seçdi (daha bəziləri kimi seçdirmədi) və yanılmadığını əyani göstərdi. Onun Milli Məclisde kəskin və obyektiv çıxışları, reprimaları yaxşı ki, birbaşa ekranada nümayiş etdirilirdi. Hətta həkimiyətsizlik çağında M.F. Axundovun "Aldanmış Kəvəkib" in qəhrəmanı Yusif Sərracı misal gətirməsi böyük siyasi - mənəvi praqnoz deyildimi?...

donu da təptəzə idi. Hiss olunurdu ki, buraya gəlməzdən əvvəl, palterni sandıqdan çıxarıb diqqətlə ütləmiş, tikişlərinin, qırçınlarının yatımına, sığallanmasına ayrıca fikir vermişdi. Ayaqqabıları da təzə idi. Deyəsən, hətta birinci dəfə geyindiyindən bir balaca sıxırdı da. Ona görə də addımlarını inamlı ata bilmir, yixılacağından ehtiyat edirmiş kimi asta - asta addımlayırdı". İsmayıllı Şixlinin bədii duyumu və gələcək nüanslara "əlyerisi" səliqəli bir kənd qızı, hansı ki, bunu kənddə geyinməyə imkanı yoxdur cünki günün 12-14 saatı ya pambıqdadır, ya da

yırlar", hamısı deputat olmasa da, illik hesabatlarında yalan danışır, xalqın başının altına yastıq qoyurlar. Məsələ bundadır, o kənd qızçıqaz - deputatın qarşısında yox, savadlı, dünyagörüşlü xanımların gözünün içine söyləyirlər. Və qəribəsi ondadır, onlar belə yalan - palanları hətta müdafiyyə edirlər. Qızçıqaz - deputat savadsız idisə, anlayırdı olmayan şeyləri və eşitməmək namine yatmaqla öz təmizliyini, içəridən ləkələnməməyi üstün tuturdu. Yaziçi müdrikliyi yalnız belə olur! Oxucu heç bir şübhə eləmir qızçıqaz deputatın xarakterinə. Və an-

gedərdim? Amma Allahın qanunları var ki, müqəddəsləri xar etmək üçün ona in-təhasiz və kövrək əbədiyyət qismət ey-ləyir, o dünyasına pak, təmiz ruhuyla köçür. İ.Şixli son illərində ölümünə yaxınlaşdırıcı üzəyindəkileri yazıya alırdı. Öl-məz hekayələr yazırırdı. "Məleykə xala", "Qızıl ilan", "Namus qaçağı", "Namərd gülləsi", "Görüş" və s. işıq üzü gördü. Çünkü yazıçı ədəbiyyata da hekaye ile gelmişdi. Və ixtiyar yaşında bir daha sübut elədi ki, o, sözün böyük hərfiyle Yazıçıdır. Bir bahar günü fəxri xiyabana yolu salmışdım. Bu məzaristana tez -

Əbədi yaşamaq dairəsi

İsmayıllı Şixli haqqında

İsmayıllı Şixli deputat idi və bu məsul etimadı kimin necə və hansı hissələrle yaşamasını bilavasitə duymuşdu və gör-müşdü. Məsələ var ki, sovet dövrü deputatlarını tanıydırdı, stixi, ənənəvi yollarla seçilmişlərdi. Və səksəninci illərdə "De-purat" (1989) adlı gözəl bir hekayə qələmə almışdı. Məqsədi nəydi, axı, quruluş dağılır, üsul - idarə məhvə gedir. Məgər qarşida "deputatlar seçimini" olmayıacaqdır? Xalq öz istədiyinə səs verməyəcəkdir? Yenədəmi mürqəvvə - elçilər ortaya atılıcaqdır? İsmayıllı Şixli daha çox sual-lar qarşısında idi və müdrikliyinə inanır-dı: hekayəsinin qəhrəmanın adı - soyadı yoxdur; bu da yazıçı dahiliyidir ki, fərqi varmı, təkcə odurmu, ümmükləşmiş obrazı - deputatı təsvir etmək məqsədə uyğun deyilmi? Kənddən Bakıya deputat kimi gəlməşdir. Abırlı, zərif, zəhmətdən qaralmış və yorğun bir qızçıqazdır. Yazıçı onun səliqəsinə və bu gör-kəndən doğan daxili aləminə, hətta xırda ştiklərinə diqqət kəsilih: "Onun əy-nindəki ipək koftasında, qırçınlı, səliqəli

fermada. Bircə indii fürsətdir ki... deputat qiyafəsindədir. Onu müşahidə edən kişi qonağın nəzərlərində də bir psixoloji baxış, xalqın elçisinin kimliyi, eşidiləcək yalan vədlərin həyasızcasına çilçiraqlı salonda səslenməsi. Qızçıqaz bəlkə də sövqi - təbii hiss edir ki, nə qədər sadəlvəh olsa da, ilk dəfə buraya ayağı dəysə də ... mənəsiz bir rəsmi yerə göndərilmişdir. Üstəgəl, deyiləcək sözlərin siyasi mənasını anlamaq iqtidarından məhrumluğu və yorğunluğunun canından çıxmazı intizarı: "...qızçıqaz ehtiyatla ayaqqabısının bir tayını çıxardı. İpək corabın içində bir - birinə sıxlımlı barmaqları oynadı qırışğını açdı. Elə bil qan dövranı qaydaya düşdü. Yanaqları xəfifcə qızardı, qəşqabağı açıldı. Heç kəsin ona baxmadığını yəqin etdiyden sonra ayaqqabısının o biri tayını da soyundu və dərindən nefəs alıb səndəldə yayxandı. Hətta gözlərini yumub dincini aldı: Milli Məclis ənənəvi məcrasını davam etdirir. Deputat nazirlər danışır, lakin bunların qızçıqaz deputata heç bir aidiyatı çatmir. Və kəpənək sakitliyilə, abır - ismet durumuyla öz aləmindədir: "Şalını dizinin üstüne salmışdı ki, baldır-ları görünməsin... Onun qumral gözləri süzüldü. Özü burada olsa da, fikiri uzaqlarda idi. Elə hey gözleri yol çəkirdi, heç on dəqiqə çəkməmiş bu yol çəkən gözər yuxuya getdi". İ.Şixli daha başqa bir detala toxunur. 18-19 yaşlı qızçıqaz ana uşağı olsa da, yaxşı gün görməsə də "əlləri qaralmışdı, barmaqlarında qabar vardi, dərisi bəzi yerlərdə çat - çat olmuşdu, alnında da güclə sezikləcək aż zehlər nəzərə çarpırdı".

Ismayıllı Şixli deputat obrazının zahiri və daxili aləmini təsvir edəndən sonra oxucu üçün qaranlıq məqam qoymur və birbaşa sosial - siyasi prosesləri ortaya getirir: "Nazirlər hey danışır, dövlət büdcəsinin artmasından, güzəranın yaxşılaşmasından, ərzəq bolluğundan, yollar çəkilib, məktəblər, xəstəxanalar tikilməsindən hesabat verirdilər". Bir kiçik ekskursiya edərdim ki, yazıçının böyüklüyü zamanı qabaqlamaq və proqnoz ver-məkdir; İsmayıllı Şixlinin 80-ci illər nazir-ləri, məmurları "təessüf ki, hələ də yaşa-



caq abır - həyası, aldığı tərbiyə onu danışmağa, sözünü açıq deməyə qoymurdu: "Planlar dolurdu, elə hey irəlileyirik... qızçıqaz isə yatmışdı. Deyilənləri eşitmirdi, Başa düssə ne edəcəkdi?! Durub deməyəcəki ki, yalan danışırsız, söylədikləriniz hamısı uydurmadır... Oyaq olsa hamı kimi o da əl qaldıracaq, beləliklə də müzakirə olunan məsələlər haqqında yekdil qərar çıxarılaçaqdı. Əslinə baxsan ağıllısını o edirdi: Nə deyilənləri eşidirdi, nə də səs verirdi. Şirincə yatır, elə bil rahat yer təpib dincelirdi".

Bu qısa və şirin dilli hekayə haqqında daha çox danışmaq mümkünü, cünki, Milli Məclis xalqın rifahi üçün qanunlar çıxaran ən ali orqandır. Demək, bu qurumda təmsilçilərimiz Sovet deputatlarindantamamilə fərqli xadimlər olmalıdır... qızçıqaz - deputat həyası bəzisində çatışır: az qala xoruldayı, oturuşuna diqqətsizlik göstərir, ən dəhşətlisi elçisi olduğu camaati, xalqı yalandan inandırmaya təhrik edir və mütilik psixologiyası aşılımaga çalışır. Mənim aləmimdə bir vaxt həmən salonda (məkan nisbidir) İsmayıllı Şixli əyleşmiş, bir deputat nüfuzu ilə sözünü kəşkin, obyektiv şekilde demişdir; bari, çağdaş bir sıra deputatlar "Deputat" hekayəsinə oxuyub nəticə çıxarsınlar!

Yazıçı İ.Şixli yaşasayıdı və deputat seçsəydi onu - nə edərdi, nəyəsə gücü çatardımı? Acizliyələ barışib yuxuya

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA

KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN

INKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT
DƏSTƏYİ FONDUNUN MALİYYƏ YARDIMI İLƏ

gedərdim? Amma Allahın qanunları var ki, müqəddəsləri xar etmək üçün ona in-

təhasiz və kövrək əbədiyyət qismət ey-ləyir, o dünyasına pak, təmiz ruhuyla köçür. İ.Şixli son illərində ölümünə yaxınlaşdırıcı üzəyindəkileri yazıya alırdı. Öl-məz hekayələr yazırırdı. "Məleykə xala", "Qızıl ilan", "Namus qaçağı", "Namərd gülləsi", "Görüş" və s. işıq üzü gördü. Çünkü yazıçı ədəbiyyata da hekaye ile gelmişdi. Və ixtiyar yaşında bir daha sübut elədi ki, o, sözün böyük hərfiyle Yazıçıdır. Bir bahar günü fəxri xiyabana yolu salmışdım. Bu məzaristana tez -

tez baş çəkirəm və hər bir insanın bor-cudur, bari bir neçə saatlıq内在的 kin - kündürətindən, pisliklərindən və ilaxırıdan uzaqlaşın. Xeyli aralıda beş - on cavan oğlan, qızın əllərində gül - çiçək dəstələrinin məzara qoyduğunu gördüm. Sonra bir anlıqə əyildilər və yola düzəldilər. İsmayıllı Şixlinin qranit abidə - məzarından sənki uzaqlaşmaq istəmirdilər. Onun nurlu baxışlarını və mənalı sifəti-nin cazibəsini tərk etməyə sənki həvəs-ləri çatmırı. Şəksiz bunlar tələbələrdi, Amma İsmayıllı müəllimin yox. Hərçənd böyük ədibi unutmamışdır, bir oxucu kimi Cahandar ağıaya baş çəkməyə gelmişdir? Bəlkə onun qeyrətlə, qədirbən nəvə - nəticələriydi? Cavanlar beş - altı addım uzaqlaşmışdır. Bu dəqiqələrim-də İsmayıllı Şixlinin Səməd Vurğun barədə yazdığını xatire - ocerkinin son cümlələrini piçıldadım: " Gullərin arxa-sından, qəbrin baş tərefindən pərişan aq saçlar göründü. Mənə elə geldi ki, qəbir tərəpəndi. Səməd Vurğun ayağa qalxdı və öz şəklinin arxasında dayandı. Gö-züm alacaklandı, sarsıldı. Reallıqla va-himə arasında qaldım. Amma yanlıq bir səs məni özümə getirdi. "Əlli yaşı ta-mam olmuşdu: Əlli birindən isə cəmi altımiş beş gün yaşadı, mənim belimi sındıran qardaşım".

Ayıldım, tamam ayıldım. Gullərin ar-xasından çıxan Mehdiyan müəllim idi, şairin böyük qardaşı Mehdiyan!"

Mən İsmayıllı Şixlinin məzəri önündə qəbrinə səpələnmiş tərətir saçan gül-ləri, çiçəkləri görürdüm. Sənki ölmə-mışdı, adəti naminə qara sıx saçlarını barmaqları ilə daradı, sağanaqlı eyn-yini düzəltdi. Adəti namanə sinfə göz gəzdirdi, sağ dirsəyini kürsiyə söykə-di. Bal təkin şirin və müalicəvi sözləri-ne başladı. Bu dəfə təkdim, bu dəfə böyük insanın, yazıcının daşlaşmış məzəri ilə üzbeüz idim. O, inanmiram bu həqiqətə inansın. Mümkünsüzdü bu.

Ismayıllı Şixlinin məzarına baş əyen onun tələbəsiydi.

Allahverdi Eminov,
yazıçı



ƏDALƏT • 10 oktyabr 2018-ci il